

**“Partner Finance” QSC-nin
2025-ci il üzrə illik idarəetmə
Hesabatı**

1. Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi	“Partner Finance” Qapalı Səhmdar Cəmiyyəti, “Partner Finance” QSC VÖEN: 1504980921, 14.02.2020, 1504980921
2. emitentin hüquqi ünvanı və olduğu yer;	AZ1052, Azərbaycan, Bakı şəhəri, Fəxrəddin Musayev küçəsi 25
3. adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları;	Hesabat dövrü ərzində emitentin adında və təşkilati-hüquqi formasında dəyişiklik olmamışdır
4. emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar;	Emitentin heç bir filial və nümayəndəliyi yoxdur
5. emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti;	Yoxdur
6. emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı;	Yoxdur

7.emitentin məşğul olduğu fəaliyyət istiqamətləri;	Maliyyə lizinqi
8.emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri;	Emitentin əsas fəaliyyəti üzrə lisenziya və ya icazə tələb olunmur
9.emitentin təklif etdiyi məhsullar və xidmətlər;	Maliyyə lizinqi
10.emitentin işçilərinin sayı və onun rüblük dinamikası;	Hesabat ili üzrə hər rübün sonuna Cəmiyyətdə işçi sayı 7 nəfər olmuşdur
11. emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı;	Direktor – Quliyev Vaqif Dabileyka oğlu
12.emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayılıqda sayı;	4 nəfər fiziki şəxs
13. emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı;	Nuriyev Anar Seyran oğlu - 500 səhm, 32,8947% Qurbanova Şamama Balaqardaş qızı - 500 səhm, 32,8947% İsmayılzadə Nərmin Mikayıl qızı 500 səhm, 32,8947%
14. nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);	Yoxdur
15.emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat: yığıncağın keçirilmə tarixi və yeri (ünvan); ümumi yığıncaqda qəbul edilmiş qərarlar.	1. 24 fevral 2025, Azərbaycan, Bakı şəhəri, Fəxrəddin Musayev küçəsi 25, Cəmiyyətə məxsus istiqrazların emissiyası. 2. 22 aprel 2025, Bakı şəhəri, Fəxrəddin Musayev küçəsi 25, Nizamnamə kapitalının artırılması ilə bağlı səhmlərin buraxılışı.

	3. 25 iyun 2025, Bakı şəhəri, Fəxrəddin Musayev küçəsi 25, Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi; Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim ediləcək "Emitentin illik Hesabatı"nın təsdiq edilməsi; Cəmiyyətin nizamnamə kapitalının artırılması və digər dəyişikliklərlə əlaqədar onun nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi; 4. 04 iyul 2025, Bakı şəhəri, Fəxrəddin Musayev küçəsi 25, Cəmiyyətə məxsus istiqrazların emissiyası.
16.emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir): -investisiya qiymətli kağızın növü və forması; - investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi; - investisiya qiymətli kağızların miqdarı və nominal dəyəri; - investisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri;	Korporativ İstiqraz 1. AZ2005021962, 08.05.2023; 2. AZ2006021961, 14.03.2025; 3. AZ2007021960, 28.07.2025; 4. AZ2008021969, 13.03.2026; 1. 500 ədəd, 1000 (bir min) manat 2. 1000 ədəd, 1000 (bir min) manat 3. 500 ədəd, 1000 (bir min) manat 4. 1000 ədəd, 1000 (bir min) manat 1. 500 000 manat 2. 1 milyon manat 3. 500 000 manat 4. 1 milyon manat

- hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir); - faizli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi; - investisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda).	Dividend ödənilməmişdir 1. 10% 2. 11% 3. 11% 4. 12% Bakı Fond Birjası, Bakı şəhəri, City Point Biznes Mərkəzi, Cəlil Məmmədquluzadə küçəsi 102A.
17.emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar: əqdin məbləği; hesabat tarixinə əqdin ödənilməmiş hissəsi.	Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqd yoxdur
18.emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar: - bağlanmış əqdin mahiyyəti, tarixi və məbləği; - aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi.	Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqd yoxdur
19.İllik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi;	18.06.2026-cı il
20.hesabatın açıqlanma mənbəyi haqqında məlumat.	https://www.cbar.az/meas

Direktor:

Mühasib:





V.D.Quliyev

A.Q.Qurbanov

“PARTNER FİNANCE” QSC

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

MALİYYƏ HESABATLARI

VƏ

MÜSTƏQİL AUDİTORLARIN HESABATI

MÜNDƏRİCAT

Səhifə

Maliyyə hesabatlarının hazırlanmasına və təqdim edilməsinə görə məsuliyyətlə bağlı rəhbərliyin bəyanatı	3
Müstəqil auditorun hesabatı	5-6
Maliyyə vəziyyəti haqqında hesabat	7
Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat	8
Kapitalda dəyişikliklər haqqında hesabat	9
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	10
Maliyyə hesabatlarına izahedici qeydlər	11-24

**MALİYYƏ HESABATLARININ İSTİFADƏÇİLƏRİNƏ**

**Maliyyə hesabatlarının hazırlanmasına
və təqdim edilməsinə görə məsuliyyətlə bağlı rəhbərliyin**

BƏYANATI

Bu bəyanat "Partner Finance" QSC-nin ("Cəmiyyət") 31.12.2025-ci il tarixində başa çatan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun hazırlanmış maliyyə hesabatları ("Maliyyə hesabatları") ilə bağlı Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor İlham Süleyman oğlu Süleymanın ("Müstəqil auditor") hesabatında ("Auditor rəyi") şərh edilən məsələlərə görə Cəmiyyətin rəhbərliyinin məsuliyyətini Müstəqil auditorun məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır.

"Rəhbərlik" ifadəsinin açıqlaması üçün maliyyə hesabatlarına izahedici qeydlərin 2 sayılı qeydinə (səh. 12) diqqət çəkirik.

Rəhbərlik Cəmiyyətdə mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun aparılmasına və 31 dekabr 2025-ci il tarixinə Cəmiyyətin maliyyə vəziyyətini, həmin tarixdə başa çatmış il üzrə maliyyə-təsərrüfat əməliyyatlarının nəticələrini, pul vəsaitlərinin hərəkətini və kapitaldakı dəyişiklikləri əks etdirən maliyyə hesabatlarının MHBS-na uyğun düzgün hazırlanmasına və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən Cəmiyyət 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatlarını MHBS-na uyğun tərtib etmişdir.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılara görə məsuliyyət daşıyır:

- uyğun mühasibat uçotu prinsiplərinin seçilməsinə və mütəmadi olaraq tətbiq edilməsinə görə;
- maliyyə hesabatlarının MHBS əsasında hazırlanmasına və ya əgər bu standartlardan hər hansı bir əhəmiyyətli kənarlaşmalar varsa, bu kənarlaşmanın maliyyə hesabatlarında açıqlanmasına və izah edilməsinə görə;
- MHBS-nin xüsusi tələbləri ilə uyğunluq istifadəçilərə Cəmiyyətin maliyyə vəziyyəti və məcmu gəlir haqqında müəyyən əməliyyatların, digər hadisələrin və vəziyyətlərin təsirinin anlaşılması üçün kifayət etmədikdə - bununla bağlı maliyyə hesabatlarında əlavə açıqlamaların təmin edilməsinə görə;
- məntiqi və məqsəduyğun təxminlərin və qərarların qəbul edilməsinə görə;
- yaxın gələcəkdə Cəmiyyət işini normal şərtlər altında davam etdirdiyi halda, hesabat tarixinə maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanmasına görə.

Rəhbərlik həmçinin aşağıdakı məsələlərə görə məsuliyyət daşıyır:

- Cəmiyyətin daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanmasına, qurulmasına, möhkəmləndirilməsinə görə;
- maliyyə hesabatlarının MHBS-na uyğun olaraq düzgün hazırlanmasına, Cəmiyyətin maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat uçotu sisteminin təşkilinə görə;
- Cəmiyyətdə mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təşkil edilməsinə və aparılmasına görə;
- mümkün imkanlardan istifadə edərək Cəmiyyətin aktivlərinin etibarlı mühafizəsinin təşkilinə görə;
- saxtakarlıq, yanlışlıq və digər qanunazidd halların müəyyən edilməsinə və qarşısının vaxtında alınmasına görə;
- audit nəticəsində Cəmiyyətin fəaliyyətində müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün təsirli tədbirlərin hazırlanmasına və həyata keçirilməsinə görə.

"PARTNER FINANCE" QSC | Azərbaycan, Bakı ş., AZ1075 Ə.Rəcəbli, ev 25 | Tel: +994 50/51 555 11 77

Rəhbərlik təsdiq edir ki, Cəmiyyətin maliyyə vəziyyətini tələb olunan dəqiqliklə açıqlaya bilən, maliyyə hesabatlarının Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olmasını təmin edən müvafiq və adekvat mühasibat müxəbirləşmələrinin doğruluğuna yetərinə diqqət yetirilmişdir.

Rəhbərlik həmçinin bəyan edir ki, əvvəlki hesabat dövrü üzrə Cəmiyyətin maliyyə hesabatlarının auditi sərbəst auditor İlham Süleyman oğlu Süleyman tərəfindən aparılmış və Müstəqil auditorun 1 aprel 2025-ci il tarixli hesabatı (şərti müsbət auditor rəyi) ilə rəsmiləşdirilmişdir.

Rəhbərlik təsdiq edir ki, 31 dekabr 2025-ci il tarixində başa çatan hesabat dövrünün auditinin aparılması üçün başqa bir auditorla xidmət müqaviləsi bağlanmamışdır və başqa auditor tərəfindən həmin dövr üzrə maliyyə hesabatlarının auditi aparılmamışdır.



"Partner Finance" QSC-nin rəhbərliyi adından imzaladılar və buraxılış üçün təsdiq etdilər:

Vəqif Quliyev
Direktor

Azər Qurbanov
Mühasib

Bakı şəhəri, 10 mart 2026-cı il

11-24-cü səhifələrdə verilmiş izahedici qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.



AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI

MÜSTƏQİL AUDITORUN HESABATI

Auditor rəyi № jFt52ptlef

“Partner Finance” QSC-nin Səhmdarlarına

Şerti müsbət rəy

Biz, “Partner Finance” QSC-nin (“Cəmiyyət”) 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatdan, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan, pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, eləcə də əhəmiyyətli mühasibat uçotu prinsiplərinin icmalı da daxil olmaqla, maliyyə hesabatlarına izahedici qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Bizim fikrimizcə, hesabatımızın “Şerti müsbət rəy üçün əsaslar” bölməsində təsvir olunan məsələlərin təsiri istisna olmaqla, əlavə edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Cəmiyyətin 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq düzgün və ədalətli şəkildə əks etdirir.

Şerti müsbət rəy üçün əsaslar

Cəmiyyət analoji şirkətlər üçün 2025-ci ildə qüvvədə olan MHBS-nin bir neçə mühüm standartını tətbiq olunma tarixində tətbiq etməmişdir. Cəmiyyətin həmin standartları tətbiq etməsi müqayisəli rəqəmlər də daxil olmaqla maliyyə hesabatlarının müəyyən elementlərinə əhəmiyyətli dərəcədə təsir edə bilərdi. Həmçinin Cəmiyyətdə mühasibat uçotunun aparılmasında qüvvədə olan qanunvericiliyin və beynəlxalq standartların bəzi tələblərinə əməl olunmadığı məlum olmuşdur.

Bu kənarlaşmaların nəticəsinin maliyyə hesabatlarına təsiri audit hesabatımızın təqdim edilməsi tarixində müəyyən edilməmişdir.

Biz, auditə Beynəlxalq Audit Standartlarının (“BAS”) əsasında aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz hesabatımızın “Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar mühasiblər üçün beynəlxalq etika məcəlləsinin” (MBEŞ Məcəlləsi) prinsiplərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və digər etik öhdəliklərimizi bu tələblərə və MBEŞ Məcəlləsinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları şerti müsbət rəyimizi əsaslandırmaq üçün yetərli və müvafiqdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditə baxımından və maliyyə hesabatlarına dair auditor rəyinin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul şəxslərin öhdəlikləri

Rəhbərlik bu maliyyə hesabatlarının MHBS-na uyğun olaraq hazırlanmasına və obyektiv şəkildə təqdim edilməsinə, eləcə də hesabatların saxtakarlıq və ya səhvlərdən irəli gələn əhəmiyyətli təhriflər olmadan tərtib edilməsi üçün zəruri hesab etdiyi daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən rəhbərliyin Cəmiyyəti ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq niyyətində olduğu və ya bunu etməkdən başqa real alternativin olmadığı hallar istisna olmaqla, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda Cəmiyyətin fəaliyyətinin fasiləsizliyi ilə bağlı məlumatların açıqlanmasına və maliyyə hesabatlarında fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə olunmasına görə məsuliyyət daşıyır. Cəmiyyətdə idarəetməyə məsul şəxslər maliyyə hesabatlarının hazırlanması və təqdimatı prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.

Maliyyə hesabatlarının auditinə görə auditorların məsuliyyəti

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında saxtakarlıq və ya səhvlərdən dolayı əhəmiyyətli təhriflərin mövcud olmadığına əmin olmaq və rəyimizi əks etdirən auditor hesabatını təqdim etməkdir. Təminat olduqca önəmli olsa da, BAS-lara uyğun aparılmış auditin hər zaman mövcud olan təhrifləri aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıqdan və ya səhvlərdən irəli gələ bilər və bu maliyyə hesabatları əsasında verilmiş iqtisadi qərarlara ciddi təsir göstərə bilər. BAS əsasında aparılan auditin bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik.

Biz həmçinin:

- maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrifləri aşkarlayır, təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır, icra edir və rəyimiz üçün müvafiq əsas təşkil edəcək yetərli və müvafiq sübutlar toplayır. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir. Belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli səhv buraxma və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqədar olur;
- mövcud şərtlərdə müvafiq olacaq, lakin Cəmiyyətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün audit zamanı Cəmiyyətin müvafiq daxili nəzarət sistemi haqqında anlayış əldə edirik;
- istifadə olunan uçot siyasətlərinin, uçot prinsiplərinin və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik;
- rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Cəmiyyətin fəaliyyətinin fasiləsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub-olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə "maliyyə hesabatlarında ciddi qeyri-müəyyənlik mövcuddur" qeyd olunarsa, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəyimiz auditor hesabatının hazırlanma tarixinədək əldə edilmiş audit sübutlarına əsaslanır. Bununla belə, gələcəkdə baş verə biləcək hadisələr və ya şərtlərin dəyişməsi Cəmiyyətin işində fəaliyyətin fasiləsizliyi prinsipini poza bilər;
- maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin maliyyə hesabatlarının obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqdləri və hadisələri əks etdirib-etdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar edilmiş mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı Cəmiyyətin rəhbərliyi ilə əlaqə saxlayır, müstəqilliyə dair müvafiq etik tələblərə əməl etməyimizi bəyan edirik.

Rəhbərliklə müzakirə edilmiş məsələlərdən əsas audit məsələlərini, cari ilin maliyyə hesabatlarının auditində ən vacib olan məsələləri müəyyənləşdiririk. Belə halları, məsələ ilə əlaqədar qanun və qaydalar məsələni ictimaiyyətə açıqlamaya mane olmadığı təqdirdə auditor hesabatında göstəririk və ya nadir hallarda, məsələnin açıqlanmasının ictimai maraqlara mənfi təsirinin ola biləcəyini müəyyənləşdirdikdə, belə məsələlər auditor hesabatında təsvir olunmamalıdır.

Sərbəst auditor İlham Süleyman oğlu Süleyman

Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 07.01.2026-cı il tarixli SA/309 sayılı icazə

Ünvan: AZ1004, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 2-ci Y/M, ev 112, m.17 Tel.: (+994 50) 20166 10

Bakı şəhəri, 10 mart 2026-cı il




MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 dekabr 2025-ci il tarixinə

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	Qeydlərə istinad	2025	2024
Uzunmüddətli aktivlər			
Torpaq, tikili və avadanlıqlar	6	6 246	6 155
CƏMİ UZUNMÜDDƏTLİ AKTİVLƏR		6 246	6 155
Qısamüddətli aktivlər			
Qısamüddətli debitor borcları	8	12 391 257	13 792 089
Pul vəsaitləri və onların ekvivalentləri		16 299	4 545
Sair qısamüddətli aktivlər		2 363	28
CƏMİ QISAMÜDDƏTLİ AKTİVLƏR		12 409 919	13 796 662
CƏMİ AKTİVLƏR		12 416 165	13 802 817
KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
Kapital	9		
Ödənilmiş nominal (nizamnamə) kapital		152 000	102 000
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		3 407 553	2 452 615
CƏMİ KAPİTAL		3 559 553	2 554 615
Uzunmüddətli öhdəliklər			
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər	10	2 499 124	3 999 142
CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		2 499 124	3 999 142
Qısamüddətli öhdəliklər	11		
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		3 160 947	4 273 115
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		58 032	83 417
Qısamüddətli kreditör borcları		750 000	200 000
Sair qısamüddətli öhdəliklər		2 388 509	2 692 528
CƏMİ QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		6 357 488	7 249 060
CƏMİ ÖHDƏLİKLƏR		8 856 612	11 248 202
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		12 416 165	13 802 817

"Partner Finance" QSC-nin rəhbərliyi adından imzaladılar və buraxılıs üçün təsdiq etdilər:


**PARTNER
FINANCE**
 Vəqif Quliyev
 Direktor


 Azər Qurbanov
 Mühasib

Bakı şəhəri, 10 mart 2026-cı il

11-24-cü səhifələrdə verilmiş izahedici qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT
(xərclərin funksiyaları üzrə)

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	İzahedici qeydin №-si	2025	2024
Faiz gəliri	12	1 973 529	2 175 335
Komissiya gəliri	13	234 650	205 229
Digər gəlirlər		85 826	65 931
Cəmi gəlirlər:		2 294 005	2 446 495
Faiz xərcləri		(690 379)	(871 548)
İnzibati xərclər		(388 433)	(400 130)
Sair əməliyyat xərcləri		(11 542)	(6 047)
Cəmi xərclər:		(1 090 354)	(1 277 725)
Maliyyə mənfəəti (zərəri)		1 203 651	1 168 770
Vergiqoyulmadan əvvəl mənfəət (zərər)		1 203 651	1 168 770
Mənfəət vergisi	14	(240 730)	(233 754)
Hesabat dövründə xalis mənfəət (zərər)	15	962 921	935 016

**Xərclərin xüsusiyyətləri üzrə təsnifat əsasında əməliyyat xərcləri haqqında
MƏLUMAT**

Xərc maddələri	İzahedici qeydin №-si	2025	2024
İstifadə edilmiş material ehtiyatları	13	-	(2 190)
İşçi heyəti üzrə xərclər	13	(324 798)	(333 440)
Amortizasiya ayırmaları	6	(1 892)	(1 815)
Digər əməliyyat xərcləri	13	(763 664)	(940 280)
Cəmi əməliyyat xərcləri		(1 090 354)	(1 277 725)

"Partner Finance" QSC-nin rəhbərliyi adından imzaladılar və buraxılış üçün təsdiq etdilər:



Vəqif Quliyev
Direktor

Azər Qurbanov
Mühasib

Bakı şəhəri, 10 mart 2026-cı il


11-24-cü səhifələrdə verilmiş izahedici qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 dekabr 2025-ci il tarixinə

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	İzahedici qeydın №-si	Ödənilmiş nizamnamə kapitalı	Bölüşdürül- məmiş mənfəət (ödənilməmiş zərər)	Cəmi
Əvvəlki hesabat dövrünün əvvəlinə qalıq	9	102 000	1 520 000	1 622 000
Əvvəlki hesabat dövründə xalis mənfəət (zərər)			935 015	935 015
Kapitalın maddələri arasında köçürmələr (mənfəətdən istifadə)			(2 400)	(2 400)
Əvvəlki hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi	9		932 615	932 615
Əvvəlki hesabat dövrünün sonuna qalıq		102 000	2 452 615	2 554 615
Hesabat dövründə xalis mənfəət (zərər)	15		962 921	962 921
Mülkiyyətçilərin kapital qoyuluşu		50 000		50 000
Kapitalın maddələri arasında köçürmələr (mənfəətdən istifadə)			(7 983)	(7 983)
Hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi		50 000	954 938	1 004 938
Hesabat dövrünün sonuna qalıq		152 000	3 407 553	3 559 553


 "Partner Finance" QSC-nin rəhbərliyi adından imzaladılar və buraxılış üçün təsdiq etdilər:
 Vəlif Quliyev
 Direktor
 Bakı şəhəri, 10 mart 2026-cı il


 Azer Qurbanov
 Mühasib

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

"Partner Finance" QSC
 Vəqif Quliyev
 Direktor
 Bakı şəhəri, 10 mart 2023
 11:24

Azər Qurbanov
Mühasib

11-24-cü səhifələrdə verilmiş izahedici qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.



MALİYYƏ HESABATLARINA İZAHEDİCİ QEYDLƏR

1. GİRİŞ

Hazırkı maliyyə hesabatları 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun olaraq "Partner Finance" QSC ("Cəmiyyət") üçün tərtib edilmişdir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmişdir və bu ölkədə fəaliyyət göstərir.

2. CƏMIYYƏT HAQQINDA ÜMUMİ MƏLUMAT

Cəmiyyət 14.02.2020-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 1504980921 sayılı vergi ödəyicisinin eyniləşdirilməsi nömrəsi (VÖEN) ilə dövlət qeydiyyatına alınmışdır.

Cəmiyyət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi uçotdadır.

31.12.2025-ci il tarixinə Cəmiyyətin işçilərinin sayı 8 nəfər olmuşdur (31.12.2024-cü il tarixinə - 6 nəfər).

Cəmiyyətin səhmdarları və nizamnamə kapitalında mayalarının miqdarı:

Nizamnaməsinə əsasən, Cəmiyyətin nizamnamə kapitalının miqdarı 152 000 manat, hər birinin nominal dəyəri 100 manat olmaqla 1 520 ədəd adi, adlı, sənədsiz səhmdən ibarətdir.

Səhmdarların Cəmiyyətin nizamnamə kapitalında mayalarının miqdarı aşağıdakı kimidir:

Səhmdarlar	Nizamnamə kapitalında iştirak payı, %-lə	
	2025	2024
Nübuvvət Rza oğlu Rzayev	1,3158 %	1,9608 %
Nərimin Mikayıl qızı İsmayılzadə	32,8947 %	-
Şamama Balaqardaş qızı Qurbanova	32,8947 %	49,0196 %
Anar Seyran oğlu Nuriyev	32,8947 %	49,0196 %
CƏMI:	100 %	100 %

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 15.07.2025-ci il tarixli 3-21-2-21/2-50088/2025 sayılı çıxarışa əsasən Cəmiyyətin nizamnamə kapitalının hazırkı (ödənilmiş) miqdarı 152 000 manatdır.

Cəmiyyətin fəaliyyət sahəsi

Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Cəmiyyət sahibkarlıq fəaliyyətini həyata keçirir. Nizamnaməsinə əsasən, Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınması tələb olunan müəyyən fəaliyyət növləri ilə yalnız xüsusi icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. 2025-ci hesabat ilində Cəmiyyətin əsas fəaliyyəti lizinq fəaliyyətindən ibarət olmuşdur. Cəmiyyət daşınar və daşınmaz əmlakın maliyyə lizinqinə verilməsi sahəsində fəaliyyət göstərir. Bu sahəyə təsir edən tendensiya satış baxımından kredit faiz dərəcələri və daşınar və daşınmaz əmlakın qiymətlərindəki dəyişikliklər, lizinq ödənişləri baxımından isə lizinqalanların ödəmə qabiliyyətidir.

Cəmiyyətin hüquqi (faktiki) ünvanı: AZ1052 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 1, ev 25

Cəmiyyətin bank hesabı:

Bankın adı: "Rabitəbank" ASC-nin Nərimanov filialı, Hesab: AZ95RBTA23350900100944334847 Valyuta: AZN

Rəhbərlik

31 dekabr 2025-ci il tarixində başa çatmış hesabat ilində Cəmiyyətə direktor Vaqif Dabileyka oğlu Quliyev rəhbərlik etmişdir.

31 dekabr 2025-ci il tarixində başa çatmış hesabat dövründə Cəmiyyətin mühasibi Azər Qurban oğlu Qurbanov olmuşdur.

3. ƏHƏMİYYƏTLİ UÇOT SİYASƏTLƏRİNİN İCMALI

Təqdimatın əsasları

Təqdim olunan maliyyə hesabatları Cəmiyyətin 1 yanvar 2025-ci il tarixindən 31 dekabr 2025-ci il tarixinədək olan hesabat ilindəki fəaliyyətini əhatə edir.

Maliyyə hesabatlarında göstəricilər Azərbaycan manatı ilə ifadə olunmuşdur.

Uçot siyasətinin maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasətinin müddəaları təqdim edilən bütün hesabatlarda ardıcıl tətbiq edilmişdir.

Cəmiyyətdə mühasibat uçotu elektron qaydada aparılır. Təqdim olunan maliyyə hesabatları Cəmiyyətin əsas mühasibat uçotu registrlərində olan qeydlərin əsasında hazırlanmışdır.

Maliyyə hesabatlarında aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir. Bu qiymətləndirmələr və ehtimallar rəhbərliyin qısamüddətli hadisə və hərəkətlər barədə məlumatlarına əsaslanır, sonda nəticələr həmin qiymətləndirmələrdən və ehtimallardan fərqli ola bilər. Maliyyə hesabatlarının MHBS-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin Cəmiyyətin uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələrin açıqlanması tələb edilir.

Bu maliyyə hesabatları tarixi xərclər konsepsiyası və Cəmiyyətin fəaliyyətinin fasiləsizliyi ehtimalına əsasən hazırlanır.

Xarici valyutanın çevrilməsi

Xarici valyutalarla aparılan əməliyyatlar ilk öncə əməliyyat tarixində qüvvədə olan valyuta məzənnəsi ilə funksional valyutaya – manata çevrilir. Xarici valyuta ilə olan monetar aktivlər və öhdəliklər hesabat dövrünün sonuna məzənnədən istifadə etməklə funksional valyutaya çevrilir. Xarici valyutalarla aparılan əməliyyatların çevrilməsindən yaranan bütün fərqlər mənfəət və ya zərərdə xarici valyuta və məzənnə gəlirləri və xərcləri maddəsi üzrə tanınır.

Xarici valyuta ilə aparılan və ilkin dəyəri ilə qiymətləndirilən qeyri-monetar maddələr ilkin əməliyyat tarixinə mövcud olan məzənnəyə görə çevrilir. Xarici valyuta ilə aparılan və ədalətli dəyərle qiymətləndirilən qeyri-monetar maddələr ədalətli dəyərin təyin edildiyi tarixdə mövcud olan məzənnəyə görə çevrilir.

Xarici valyuta ilə əməliyyatın müqavilə məzənnəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin əməliyyat tarixinə rəsmi məzənnəsi arasında fərqlər xarici valyuta ilə əməliyyatlar üzrə xərcləri çıxmaqla gəlirlərə daxil edilir.

2025-ci hesabat ilində Cəmiyyət tərəfindən xarici valyuta ilə əməliyyatlar həyata keçirilməmişdir.

Mühasibat uçotu prinsiplərində dəyişikliklər

9 sayılı MHBS-nı 1 yanvar 2023-cü il tarixində və həmin tarixdən sonrakı dövrlər üçün 39 sayılı BMUS-ı əvəz edir. Cəmiyyətin 9 sayılı MHBS-nın əhatə dairəsinə daxil olan maliyyə alətləri üçün müqayisəli məlumatı yenidən təqdim etmək zərurəti yaranmamışdır.

Maliyyə aktivləri

Cəmiyyət maliyyə aktivlərini aşağıdakı kateqoriyalara ayırır: kassa, bank hesabları, banklardakı depozit hesabları.

Cəmiyyət ilkin tanınma zamanı maliyyə aktivlərinin təsnifatını müəyyənləşdirir. Təsnifat maliyyə aktivlərinin xarakterindən və məqsədindən asılıdır və ilkin tanınma zamanı müəyyən edilir. Maliyyə aktivlərinin alınması və ya satılması ilə bağlı bütün adi əməliyyatlar əməliyyat tarixində tanınır və silinir.

Adi qaydada alqı - satqı, bazarda qaydalar və ya müqavilələrlə müəyyən edilmiş müddətdə aktivlərin çatdırılmasını tələb edən maliyyə aktivlərinin alınması və ya satılmasıdır.

Əsas vəsaitlər

Əsas vəsaitlər elə maddi aktivlərdir ki:

- (a) mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;
- (b) bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Ədalətli dəyər – yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticarət sövdələşmələrində aktivin mübadilə edildiyi dəyərdir.

Binalar üzrə ədalətli dəyər müvafiq qaydada vaxtaşırı keçirilən (adətən, üç ildən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidənqiymətləndirmə tarixinə yığılmış istənilən amortizasiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidənqiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərle amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.

İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedçinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Cəmiyyətə keçsin və düzgün qiymətləndirilə bilsin. Qalan bütün cari təmir və istismar xərcləri o dövrün "Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatı"nda əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilməmiş olsun.

Torpağın və binaların yenidənqiymətləndirilməsi üzrə balans dəyərinin artması kapitalın tərkibində sair ehtiyatlar hesabına aid edilir. Balans dəyərinin həmin aktiv üzrə əvvəlki yenidənqiymətləndirmə artımı hədləri daxilində azalması birbaşa kapitalın tərkibində ədalətli dəyər üzrə ehtiyatlar hesabına aid edilir; balans dəyərinin qalan bütün azalmaları "Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat"da əks etdirilir.

Hər il aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat hesabından "Bölüşdürülməmiş mənfəət" hesabına keçirilir.

Avadanlıq, yığılmış amortizasiyanı və dəyərsizləşmə üzrə ehtiyatı çıxmaqla ilkin dəyerdə qeydə alınır. İlkin dəyər tikinti xərcləri və ya alış qiymətindən, o cümlədən idxal rüsumları və geri qaytarılmayan vergilərdən və aktivin istifadəyə yararlı vəziyyətə gətirilməsinə birbaşa aid olan digər xərclərdən ibarətdir. Hər hansı güzəştlər və geri qaytarılmış məbləğlər tikinti xərcləri, yaxud alış qiymətindən çıxılır.

Kiçik həcmli təmir və istismar xərcləri çəkildiyi zaman xərcə silinir. Avadanlığın əsas hissələrinin və ya komponentlərinin dəyişdirilməsi xərcləri kapitallaşdırılır və əvəz edilmiş hissələr istismardan çıxarılır. Avadanlığın bütün növləri lazım olduqda, yığılmış amortizasiyanı və dəyərsizləşmə üzrə zərəri çıxmaqla (əgər varsa) ilkin dəyerdə qeydə alınır.

Hər bir hesabat tarixində rəhbərlik, avadanlıq üzrə dəyərsizləşmə əlamətlərinin mövcud olub-olmadığını qiymətləndirir. Avadanlıq dəyərsizləşdikdə, avadanlıq satış xərcləri çıxmaqla onların ədalətli dəyəri ilə istifadə dəyərindən daha yüksək olan dəyərə silinir.

Aktivin balans dəyərindəki azalma məcmu gəlir hesabatında qeydə alınır. Aktivin istifadəsi nəticəsində əldə edilən dəyər və ya satış xərcləri çıxılmaqla, onun ədalətli dəyərinin müəyyən edilməsi üçün istifadə edilən təxminlərdə dəyişiklik baş verdiyi təqdirdə əvvəlki dövrlərdə hər-hansı aktiv üçün qeydə alınmış dəyərsizləşmə üzrə zərər bərpa edilir.

Əsas vəsaitlərin amortizasiyası

Əsas vəsaitlərə amortizasiya azalan qalıq metodu ilə hesablanır. Əsas vəsaitlərin növləri üzrə aşağıdakı illik köhnəlmə faizləri tətbiq edilir:

• binalar, tikintilər və qurğular	7 %
• maşınlar və avadanlıq	20 %
• nəqliyyat vasitələri	25 %
• yüksək texnologiyalar məhsulu olan hesablama texnikası	25 %
• digər əsas vəsaitlər	20 %

Aktiv artıq köhnəldikdə və istismar müddəti başa çatdığı halda, satış üzrə təxmin edilən xərclər çıxılmaqla, Cəmiyyətin həmin aktivin satış nəticəsində əldə edəcəyi təxmin edilən məbləğ aktivin qalıq dəyəridir.

Cəmiyyət aktivi onun fiziki istismar müddətinin sonuna qədər istifadə edəcəyini gözlədikdə, aktivin qalıq dəyəri sıfıra bərabər olur. Aktivlərin qalıq dəyəri hər bir balans tarixində nəzərdən keçirilir.

Qeyri-maddi aktivlər

Qeyri-maddi aktivlər müəyyən istifadə müddətinə malikdir və bura kapitallaşdırılmış kompüter proqram təminatı və lisenziyalar daxildir. Kapitallaşdırılmış xərclər proqram təminatının inkişaf etdirilməsi ilə əlaqəli işçi heyətinə edilən ödənişləri və müvafiq olaraq digər xərcləri özündə cəmləşdirir. Kompüter proqram təminatı, onların təmiri və sair ilə əlaqəli olan bütün digər xərclər baş verdiyi an xərəcə silinir.

Qeyri-maddi aktivlərin amortizasiyası

Amortizasiya istifadə müddəti metodu üzrə hər il bərabər hissələrlə tanınır və "İnzibati və ümumi xərclər"ə daxil edilir. İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üçün amortizasiya 10 faiz, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə müəyyən edilmişdir.

Kredit təşkilatlarında olan vəsaitlər

Normal iş fəaliyyətində Cəmiyyət kredit təşkilatlarında müxtəlif müddətlərdə depozitlər saxlayır. Kredit təşkilatlarındakı vəsaitlər ilkin tanınma zamanı investisiya edilmiş vəsaitin ədalətli dəyərini əks etdirən dəyər ilə ölçülür. Müəyyən ödəmə vaxtı olan kredit təşkilatlarından alınacaq məbləğlər sonradan effektiv faiz dərəcəsi metodundan istifadə etməklə amortizasiya olunmuş dəyərlə ölçülür. Müəyyən ödəmə müddəti olmayan kredit təşkilatlarından alınacaq məbləğlər ilkin dəyəri ilə uçota alınır. Kredit təşkilatlarından alınacaq məbləğlər dəyersizləşmə ehtiyatını çıxılmaqla əks etdirilir.

Sosial təminat və işçilərə digər ödənişlər üzrə öhdəliklər

Cəmiyyət işəgötürənin cari ödəmələrinin işçilərə ümumi əmək haqqı ödənişlərinin müəyyən faizi kimi hesablanmasını nəzərdə tutan Azərbaycan Respublikasının dövlət pensiya təminatı sistemindən əlavə hər hansı fərdi pensiya təminatı sistemində malik deyildir. Bu xərclər müvafiq əmək haqqının aid olduğu hesabat dövründə əks etdirilir. Bundan əlavə, Cəmiyyətin əmək fəaliyyəti başa çatdıqdan sonra işçilərə ödənişlər etmək öhdəliyi yoxdur.

Ehtiyatlar

Cəmiyyət keçmiş hadisələr nəticəsində hüquqi və ya işgüzar praktikadan irəli gələn öhdəliyə malik olduqda, bu öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi resursların sərf olunmasının ehtimalı böyük olduqda və öhdəliklərin məbləği kifayət qədər dəqiq ehtimal edilə bildikdə ehtiyatlar uçota alınır. Cəmiyyət ehtiyatların hamısının və ya bir hissəsinin geri ödənilməsinə gözləyirsə, ödəniş ayrıca aktiv kimi yalnız həmin ödənişin baş tutacağı müəyyən olduğu təqdirdə uçota alınır. Ehtiyatlarla bağlı olan xərclər mənfəət və ya zərərdə hər hansı geri ödənişlər çıxılmaqla təqdim olunur.

İstifadə edilməmiş əmək məzuniyyəti günləri

İstifadə edilməmiş əmək məzuniyyəti günləri üçün ehtiyat işçilər tərəfindən məzuniyyət günlərinin qazanıldığı dövrdə tanınır. Ehtiyat məbləği hər hesabat tarixində xərc kimi tanınır.

Vergilər

Cari və əvvəlki dövrlər üzrə cari mənfəət vergisi aktivi və öhdəliyi vergi orqanından alınacağı və ya ona ödəniləcəyi gözlənilən məbləğdə ölçülür. Məbləği hesablamaq üçün hesabat tarixinə qədər Azərbaycan Respublikasında qüvvəyə minmiş və ya faktiki olaraq qüvvəyə minmiş vergi dərəcələri istifadə olunur.

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri öhdəlik metodundan istifadə etməklə müvəqqəti fərqlər üzrə hesablanır. Təxirə salınmış mənfəət vergisi aktivlərin və öhdəliklərin vergi bazası və onların maliyyə hesabatları məqsədləri üçün balans dəyərləri arasında bütün müvəqqəti fərqlər üzrə müəyyən edilir.

Təxirə salınmış mənfəət vergisi aktivləri mənfəətdən çıxılmalı bütün müvəqqəti fərqlər, sonrakı dövrə keçirilmiş istifadə edilməmiş vergi aktivləri və istifadə edilməmiş vergi öhdəlikləri üçün tanınır.

Təxirə salınmış vergi aktivləri bütün çıxılmalı müvəqqəti fərqlərin, sonrakı dövrə keçirilmiş istifadə edilməmiş vergi aktivləri və istifadə edilməmiş vergi öhdəliklərinin istifadəsi ilə əlaqədar vergi tutulmalı mənfəətin olacağı ehtimal edildikdə tanınır. Təxirə salınmış mənfəət vergisi aktivlərinin dəyəri hər hesabat tarixində nəzərdən keçirilir və təxirə salınmış mənfəət vergisi aktivlərinin hamısının və ya bir hissəsinin istifadə edilməsi üçün kifayət qədər vergiyə cəlb olunan mənfəətin olması ehtimal edilmədiyi dərəcədə azaldılır.

Təxirə salınmış mənfəət vergisi aktivləri və öhdəlikləri, hesabat tarixində qüvvədə olan və ya faktiki olaraq qüvvədə olan vergi dərəcələri və vergi qanunları əsasında aktivlərin satıldığı və ya öhdəliklərin yerinə yetirildiyi ildə tətbiq edilməsi gözlənilən vergi dərəcələri ilə ölçülür.

Bundan əlavə, Cəmiyyətin fəaliyyəti ilə bağlı müxtəlif növ vergilər tətbiq edilir. Bu vergilər ümumi və inzibati xərclərin tərkibinə daxil edilir.

Kapital

Səhmdar kapitalı

Cəmiyyət kapital alətləri kimi təsnif edilən adi səhmlər buraxmışdır. Həmin səhmlərin buraxılmasına birbaşa aid olan artan xarici xərclər kapitalda əldə edilmiş məbləğlərdən çıxılan məbləğ kimi göstərilir.

Dividendlər

Cəmiyyətin nizamnamə kapitalı səhmdarlar tərəfindən mənat ilə yatırılmışdır və onlar dividendləri və hər hansı kapital paylamalarını mənat ilə almaq hüququna malikdirlər. Dividendlər öhdəlik kimi tanınır və yalnız hesabat tarixindən gec olmayaraq elan edildiyi halda hesabat tarixində kapitaldan çıxılır.

Dividendlər haqqında məlumat həmin dividendlər ya hesabat tarixindən əvvəl, ya da hesabat tarixindən sonra, lakin maliyyə hesabatları təsdiq edildikdən əvvəl təklif və ya elan edildikdə açıqlanır.

Səhmdarlara Cəmiyyət tərəfindən ödənilən dividendlərdən ödəmə mənbəyində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi tutulur.

Potensial öhdəliklər

Potensial öhdəliyin yerinə yetirilməsi üçün vəsaitlərin xərclənməsinin tələb edilməsi və etibarlı qiymətləndirmə aparmaq imkanının olması ehtimal edilməyəndə maliyyə hesabatlarında potensial öhdəliklər tanınmır. Potensial aktiv maliyyə hesabatlarında nəzərə alınmır, lakin iqtisadi fayda əldə etmək ehtimalı mövcud olduqda açıqlanır.

4. UÇOT SİYASƏTİNİN TƏTBİQİNDƏ RƏHBƏRLİYİN ƏHƏMİYYƏTLİ MÜHAKİMƏSİ

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aktivlərin, öhdəliklərin, gəlirlərin və xərclərin tanınması və qiymətləndirilməsinə dair bir sıra mühakimələr, hesablamalar və fərziyyələr irəli sürür. Rəhbərliyin Cəmiyyətin uçot siyasətinin tətbiqində maliyyə hesabatlarına ən çox təsir edən əhəmiyyətli mühakimələri aşağıda göstərilir.

Təxirə salınmış vergi aktivlərinin tanınması

Təxirə salınmış vergi aktivlərinin tanınması dərəcəsi çıxıla bilən müvəqqəti fərqlərin istifadə oluna bilməsi üçün Cəmiyyətin gələcəkdə vergiyə cəlb edilən mənfəətin əldə edilməsi ehtimalının qiymətləndirilməsinə əsaslanır.

Əlavə olaraq, əhəmiyyətli mühakimə istənilən hüquqi və ya iqtisadi məhdudiyyətlərin təsirinin və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsindəki müxtəlif qeyri-müəyyənliklərin qiymətləndirilməsində tələb olunur.

Hesablamanın qeyri-müəyyənliyi

Aktivlərin, öhdəliklərin, gəlirlərin və xərclərin tanınması və qiymətləndirilməsi üzrə ən əhəmiyyətli təsirə malik olan hesablamalar və fərziyyələr haqqında məlumat aşağıda göstərilir. Faktiki nəticələr əhəmiyyətli dərəcədə fərqlənə bilər.

Qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsi

Dəyərsizləşmə zərəri aktivlərin və ya pul vəsaitlərini yaradan vahidin balans dəyərinin bərpa edilə bilən məbləğindən artıq olduğu məbləğdə tanınır. Bərpa edilə bilən məbləği müəyyən etmək üçün rəhbərlik hər bir pul vəsaitlərini yaradan vahiddən pul vəsaitlərinin gözlənilən gələcək hərəkətini qiymətləndirir və həmin pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılmış dəyərini hesablamaq məqsədilə münasib faiz dərəcəsini müəyyən edir.

Pul vəsaitlərinin gözlənilən gələcək hərəkətinin qiymətləndirilməsi prosesində rəhbərlik gələcək əməliyyat nəticələri haqqında fərziyyələr irəli sürür. Bu fərziyyələr gələcək dövrdə baş verəcək hadisələrə və hallara aiddir. Faktiki nəticələr dəyişə bilər və növbəti maliyyə ili ərzində Cəmiyyətin aktivlərində əhəmiyyətli düzəlişlərə səbəb ola bilər.

Köhnəlmiş aktivlərin faydalı ömrü

Hər bir hesabat tarixində qeyri-maddi aktivlərin faydalı ömrü qiymətləndirilir, gözlənilən faydası müəyyən edilir.

5. STANDARTLAR, ŞƏRHLƏR VƏ STANDARTLARA DÜZƏLIŞLƏR

2025-ci ildə qüvvədə olan standartlar, şərhlər və mövcud standartlara düzəlişlər Yeni və yenidən işlənmiş MHBS	Qeyd olunan tarixdə və ya ondan sonra başlayan dövr üçün qüvvəyə minmişdir
Hesabat tarixində qüvvədə olan müqavilə razılaşmalarına əsaslanan daha ümumi yanaşmanı təmin etməklə, öhdəliklərin qısamüddətli və uzunmüddətli kimi təsnifatını həll etmək üçün 1 №-li "Maliyyə Hesabatlarının Təqdimatı" MUBS-a düzəlişlər.	1 yanvar 2023-cü il
Müəssisənin əhəmiyyətli uçot siyasətləri əvəzinə, maddi əhəmiyyətli uçot siyasətini açıqlamasını tələb edən Uçot Siyasətlərinin Açıqlanması (1 №-li MUBS və MHBS Təcrübə Hesabatı 2-yə Dəyişikliklər).	1 yanvar 2023-cü il
IASB şirkətlərin icarə və istismardan çıxarma öhdəlikləri kimi əməliyyatlar üzrə təxirə salınmış vergini necə uçota aldığını aydınlaşdıran "Vahid əməliyyatdan yaranan aktiv və öhdəliklərlə bağlı təxirə salınmış vergi (12 №-li MUBS-a Dəyişikliklər)" nəşr etdi.	1 yanvar 2023-cü il
Düzəlişlər Mühəsibat Uçotu Təxminləri anlayışını əvəz edir (MUBS 8-ə Düzəlişlər) - Düzəlişlər mühəsibat uçotu qiymətləndirmələrində dəyişiklik anlayışını mühəsibat təxminlərinin tərfi ilə əvəz edir. Yeni tərifə əsasən, mühəsibat təxminləri "maliyyə hesabatlarında ölçülmə qeyri-müəyyənliyinə məruz qalan pul məbləğləridir".	1 yanvar 2023-cü il

Cəmiyyətin əməliyyat və balans maddələrinin tanınma və qiymətləndirmə metodları aşağıdakılardır:

Balans maddəsi və ya əməliyyat	Tanınma anı və ya dövrilik	Əməliyyatın qiymətləndirilmə metodu	MHBS-na istinad
Qeyri-maddi aktivlər	İstifadə olunmağa başlayarkən	Bütün xərclər daxil olmaqla tarixi dəyəri	MUBS 38
Əsas vəsaitlər	İstismara daxil edildiyi zaman	Alınmasına və gətirilməsinə çəkilən bütün xərclər daxil olmaqla tarixi dəyəri	MUBS 16
Əsas vəsaitlərin köhnəlməsi	İstismara daxil edildiyi zaman	Azalan balans qalığı metodu	MUBS 16
Aktivlərin yenidən qiymətləndirilməsi	İldə bir dəfə	Qiymətləndirmə dəyəri (fair value)	MUBS 16 (yenidənqiymətləndirmə modeli)
Ertəlenmiş akvizisiya xərcləri	Rübdə bir dəfə	3.6.2 bəndi	MHBS 4
Qiymətli kağızlar	Ədalətli dəyərlə tanınma	Satış üçün nəzərdə tutulmayan	MHBS 9
Gəlirlər	Əldə olunduğu an	Hesablama metodu	MHBS 15
Xərclər	Xərclərin çəkildiyi an	Hesablama metodu	MHBS 15

Yeni və yenidən işlənmiş standartların tətbiqinin təsiri

Yuxarıda qeyd olunan yeni və ya yenidən işlənmiş standartlar və onlara dair şərhlərin tətbiqinin 31 dekabr 2025-ci il tarixinə Cəmiyyətin maliyyə vəziyyətinə və həmin tarixdə başa çatmış illər üçün əməliyyatların nəticələrinə təsiri əhəmiyyətli dərəcədə olmamışdır.

Maliyyə alətləri – 1 yanvar 2023-cü ildən tətbiq edilir.

Tanınma, ilkin qiymətləndirmə və tanınmadan çıxarma

Maliyyə aktivləri və maliyyə öhdəlikləri Cəmiyyət maliyyə alətinin müqavilə şərtlərinin tərfi olduqda tanınır və ilkin olaraq əməliyyat xərclərinə düzəliş edilmiş ədalətli dəyərlə ölçülür. Maliyyə aktivindən pul vəsaitlərinin hərəkəti üzrə müqavilə hüquqları başa çatdıqda və ya maliyyə aktivini və bütün əhəmiyyətli risklər və mükafatlar köçürüldükdə maliyyə aktivlərinin tanınması dayandırılır.

Maliyyə öhdəliyi yerinə yetirildikdə, ləğv edildikdə və ya müddəti bitdikdə tanınması dayandırılır.

Maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin sonrakı ölçülməsi aşağıdakı maddələrdə təsvir edilmişdir:

Təsnifləşdirmə və qiymətləndirmə

9 sayılı MHBS-yə əsasən bütün maliyyə aktivləri ilkin tanınma zamanı sair məcmu gəlirdə ədalətli dəyərlə (bundan sonra "SMGƏD") və ya mənfəət və ya zərərdə ədalətli dəyərlə ölçülən aktivlər kimi (bundan sonra "MZƏD") kimi təsnifləşdirilir.

Maliyyə aktivləri, həm də aşağıdakı şərtləri yerinə yetirirsə və MZƏD-də göstərilirsə, amortizasiya edilmiş dəyərlə ölçülür:

- "yığılmaq üçün saxlanılan" əsasda idarə olunan alətlər; və
- maliyyə aktivinin müqavilənin şərtləri müəyyən edilmiş tarixlərdə pul vəsaitlərinin hərəkətinə, əsas pul vəsaitlərinin ödənilməməsi və əsas məbləğ üzrə mənfəətin artmasına səbəb olur.

Borc aləti SMGƏD-də yalnız aşağıdakı şərtlərə cavab verirsə və MZƏD-də göstərilirsə ölçülür:

- aktivin məqsədi həm müqaviləli pul vəsaitlərinin hərəkəti toplanması, həm də maliyyə aktivlərinin satışı ilə əldə edilən biznes modeli çərçivəsində keçirilir; və
- maliyyə aktivinin müqavilənin şərtləri müəyyən edilmiş tarixlərdə pul vəsaitlərinin hərəkətinə, əsas pul vəsaitlərinin ödənilməmiş əsas məbləğinin ödənilməsinə səbəb olur.

Ticarət üçün nəzərdə tutulmayan kapital investisiyalarının ilkin tanınması zamanı Cəmiyyət qətiyyətlə SMG-də ədalətli dəyerdə sonrakı dəyişiklikləri təqdim edə bilər. Bu seçki investisiya yatırımı əsasında aparılır. Bütün digər maliyyə aktivləri MZƏD-də ölçülmüş kimi təsnifləşdirilir.

Silinmə

SMGƏD-də amortizasiya olunmuş dəyəri və borc qiymətli kağızları ilə uçota alınan aktivlər bərpa perspektivi olmadığı təqdirdə (qismən və ya tam olaraq) silinir. Bu, ümumiyyətlə, Cəmiyyət müştərilərin bərpası üçün bütün qanuni və düzəliş səylərini tükəndiyi vəziyyətdir. Bununla yanaşı, silinən maliyyə aktivləri şirkətin ödəməli məbləğləri geri qaytarma qaydalarına riayət etmək üçün hələ də icra fəaliyyətinə məruz qala bilər.

Biznes modelinin qiymətləndirilməsi

Cəmiyyət maliyyə aktivinin saxlandığı biznes modelinin məqsədini portfel səviyyəsində qiymətləndirəcək, belə ki, bu biznesin idarəetmə tərzini və rəhbərliyə təqdim olunan məlumatı daha yaxşı əks etdirir.

Maliyyə aktivləri – müqavilə üzrə pul axınlarının sırf əsas borc məbləği və faiz ödənişlərindən ibarət olub-olmadığının qiymətləndirilməsi

Bu qiymətləndirmə məqsədləri üçün "əsas" dedikdə ilkin tanınma zamanı maliyyə aktivinin ədalətli dəyəri başa düşülür. "Mənfəət" dedikdə pulun zaman dəyəri və müəyyən zaman dövründə ödənilməli əsas məbləğlə əlaqədar kredit riski və sair əsas kredit riskləri və xərcləri (məsələn, likvidlik riski və inzibati xərclər), eləcə də mənfəət marjası üçün ödəniş nəzərdə tutulur. Müqavilə üzrə pul axınlarının sırf əsas borc məbləği və faiz ödənişləri olub-olmamasının qiymətləndirilməsində Cəmiyyət alətin müqavilə şərtlərini nəzərə alır. Bu qiymətləndirmə maliyyə aktivində həmin aktivin bu şərtə əməl etməməsi ilə nəticələnən, müqavilə üzrə pul axınlarının müddəti və ya məbləğini dəyişə bilən müqavilə şərtlərinin olub-olmamasını əhatə edir.

Yenidən təsnifləşdirmə

Maliyyə aktivləri maliyyə aktivlərini idarə etmək üçün Cəmiyyət öz biznes modelini dəyişdikdən sonrakı dövr ərzində istisna olmaqla, maliyyə aktivləri ilkin tanınmasından sonra yenidən təsnifləşdirilmir.

Dəyərdəndüşmə

Cəmiyyət, gözlənilən kredit itkiləri (bundan sonra "GKZ") üzrə amortizasiya olunmuş dəyerdə olan maliyyə aktivləri üzrə dəyərsizləşmə ehtiyatını tanıyır. Cəmiyyət, ilk 12 aylıq GKZ ölçülməsinin başlanmasından sonra kredit riskinin əhəmiyyətli dərəcədə artmadığı maliyyə alətləri istisna olmaqla, daimi GKZ-ə bərabər olan məbləğdə dəyərsizləşmə ehtiyatını ölçür. 12 aylıq GKZ, GKZ-nin hesabat tarixindən 12 ay ərzində mümkün olan bir maliyyə aləti üzrə hadisələrin

baş verməməsi nəticəsində yaranmış hissəsidir. GKZ kredit itkiləri ehtimalı ağırlıqlı təxminlərdir. Bunlar aşağıdakı kimi ölçülür:

- hesabat tarixində dəyərsizləşməyən maliyyə aktivləri: bütün pul vəsaitlərinin çatışmazlıqlarının indiki dəyəri (yeni müqaviləyə uyğun olaraq Cəmiyyətə aid olan pul vəsaitlərinin dəyəri və Cəmiyyətin əldə etməyi planlaşdırdığı pul vəsaitlərinin dəyəri arasındakı fərq).
- hesabat tarixində kredit itkisinə məruz qalan maliyyə aktivləri: məcmu balans dəyəri və təxmin edilən gələcək pul vəsaitlərinin indiki dəyəri arasındakı fərq kimi;
- alınmamış maliyyə öhdəlikləri: öhdəliyin alınması və Cəmiyyətin qəbul etməsini gözlədiyi pul vəsaitlərinin dəyəri ilə bağlı olan müqavilə üzrə pul vəsaitlərinin dəyəri arasındakı mövcud dəyər kimi.

Kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri

Hər hesabat tarixində Cəmiyyət amortizasiya olunmuş dəyərə əks etdirilən maliyyə aktivlərinin kredit itkisinə məruz qaldığını qiymətləndirir. Maliyyə aktivinin təxmin edilən gələcək pul vəsaitlərinin hərəkətinə zərərli təsir göstərən bir və ya daha çox hadisə baş verdikdə maliyyə aktivini "kredit itkisinə məruz qalmışdır". Ticarət alacaqları üçün Cəmiyyət standartın sadələşdirilmiş yanaşmasını tətbiq etmiş və daimi gözlənilən kredit itkiləri əsasında müvafiq hesablama aparmışdır. Cəmiyyət bir ehtiyat modelini yaratmışdır və oxşar kredit riski profilinin maliyyə aktivləri üçün ən yaxşı qiymətləndirmə metoduna əsasən orta dərəcələrdən istifadə etmişdir.

Dəyərdən düşmənin təqdimatı

Amortizasiya olunmuş maya dəyəri ilə ölçülən maliyyə aktivləri üzrə zərər ehtiyatı aktivlərin ümumi balans dəyərindən çıxılır.

Digər məcmu gəlir vasitəsilə ədalətli dəyərlə əks etdirilən maliyyə aktivləri

Ədalətli dəyərlə digər məcmu gəlirlə əks etdirilən maliyyə aktivləri, biznes modelinə əsasən ədalətli dəyərlə digər məcmu gəlir vasitəsilə əks etdirilən investisiyalar kimi təsnif edilən qeyri-törəmə maliyyə aktivləridir. Cəmiyyət, investisiya tanınması dayandırılana qədər və ya investisiyanın dəyərsizləşdiyi müəyyən edilənə qədər kapital alətlərindəki bu investisiyaların ədalətli dəyərindəki dəyişiklikləri OCI-də təqdim etməyi seçir və bu zaman əvvəllər digər məcmu gəlirdə bildirilmiş yığılmış mənfəət və ya zərərlər hesabatı yenidən təsnif edilir. mənfəət və zərər hesabı.

Keçid

9 sayılı MHBS-nin təsnifat, ölçü və dəyərdəndüşmə ilə bağlı qəbulundan yaranan fərqlər bölüşdürülməmiş mənfəətdə tanınır. Aşağıdakı qiymətləndirmələr ilkin müraciət tarixində mövcud olan fakt və şərait əsasında həyata keçirilir.

- Maliyyə aktivinin keçirildiyi iş modelinin müəyyən edilməsi;
- SMGƏD kimi ticarət üçün nəzərdə tutulan kapital alətlərinə müəyyən investisiyaların təyin edilməsi.

Cəmiyyət maliyyə hesabatının başlığı istisna olmaqla, 31.12.2025-ci il tarixinə 9 №-li MHBS-nin tətbiqi üzrə aktiv və öhdəliklərin təsnifatında heç bir dəyişiklik etməmişdir (31.12.2024-cü il tarixinə - etməmişdir).

Maliyyə öhdəliklərinin təsnifatı və sonrakı qiymətləndirilməsi

Maliyyə öhdəliklərinə borc öhdəlikləri, maliyyə icarəsi üzrə öhdəliklər, ticarət və bütün digər kreditor borcları və əlaqəli tərəflərə ödəniləcək vəsaitlər daxildir. Maliyyə öhdəlikləri effektiv faiz dərəcəsi metodundan istifadə etməklə sonradan amortizasiya edilmiş dəyərə ölçülür. Faizə aid bütün xərclər "maliyyə xərci - xalis"ə daxildir.

Maliyyə alətlərinin əvəzləşdirilməsi

Yalnız tanınan məbləği əvəzləşdirmək üçün qanuni qüvvəyə minmiş qarşılıqlı əvəzləşdirmə hüququ olduğu və xalis əsasla əvəzləşdirmək və ya eyni zamanda aktivini realizə etmək və öhdəliyi yerinə yetirmək niyyəti olduğu halda maliyyə aktivləri və öhdəlikləri əvəzləşdirilir və xalis məbləğ maliyyə vəziyyəti haqqında hesabatda göstərilir.

Mənfəət və zərər vasitəsilə ədalətli dəyərlə (bundan sonra "MVZƏD") əks etdirilən maliyyə aktivləri

İlkin tanınma zamanı Cəmiyyət müəyyən maliyyə aktivlərini MVZƏD kimi təyin etmişdir. MVZƏD üzrə maliyyə aktivlərinə ya ticarət üçün saxlanılan kimi təsnif edilən, ya da müəyyən şərtlərə cavab verən və ilkin tanınma zamanı mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərlə təyin olunan maliyyə aktivləri daxildir. Bunlar mənfəət və zərərdə tanınmış mənfəət və ya zərərlərlə ədalətli dəyərlə ölçülür.

Digər məcmu gəlir vasitəsilə ədalətli dəyərle əks etdirilən maliyyə aktivləri

Digər məcmu gəlir (bundan sonra "DMG") vasitəsilə ədalətli dəyərle əks etdirilən maliyyə aktivləri, biznes modelinə əsasən digər məcmu gəlir vasitəsilə ədalətli dəyərle əks etdirilən investisiyalar kimi təsnif edilən qeyri-törəmə maliyyə aktivləridir. Cəmiyyət, investisiya tanınması dayandırılana qədər və ya investisiyanın dəyərsizləşdiyi müəyyən edilənə qədər kapital alətlərindəki bu investisiyaların ədalətli dəyərindəki dəyişiklikləri DMG-də təqdim etməyi seçir və bu zaman əvvəllər digər məcmu gəlirdə bildirilmiş yığılmış mənfəət/zərər mənfəət və zərər hesabına yenidən təsnif edilir.

Qüvvədə olan, lakin Cəmiyyət tərəfindən qəbul edilməmiş standartlar, şərhlər və mövcud standartlara düzəlişlər

Maliyyə hesabatlarının təsdiq edildiyi tarixdə bir sıra yeni standartlar, şərhlər və mövcud standartlara düzəlişlər qüvvəyə minmişdir, lakin bu standart və düzəlişlər hələ Cəmiyyət tərəfindən qəbul edilməmişdir. Rəhbərlik bu dəyişikliklərin Cəmiyyətin maliyyə hesabatlarına təsirini qiymətləndirir. Cəmiyyətə əhəmiyyətli təsir göstərməsi gözlənilən başqa yeni standartlar və ya düzəlişlər mövcud deyil.

6. ƏSAS VƏSAİTLƏR

İlkin dəyəri	Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası	Digər əsas vəsaitlər	Cəmi
31 dekabr 2024-cü il tarixinə	6 203	5 228	11 431
2025-ci il ərzində daxilolma	1 983		1 983
31 dekabr 2025-cü il tarixinə	8 186	5 228	13 414
Yığılmış amortizasiya məbləği			
31 dekabr 2024-cü il tarixinə	(2 725)	(2 551)	(5 276)
2025-ci il ərzində amortizasiya hesablanıb	(1 357)	(535)	(1 892)
31 dekabr 2025-ci il tarixinə	(4 082)	(3 086)	(7 168)
Qalıq (balans) dəyəri			
31 dekabr 2024-cü il tarixinə	3 478	2 677	6 155
31 dekabr 2025-ci il tarixinə	4 104	2 142	6 246

7. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

	2025	2024
Pul vəsaitləri və onların ekvivalentləri, cəmi:		
o cümlədən, bank hesablarındakı pul vəsaitləri	16 299	4 545
Bank hesablarında pul vəsaitlərindən:		
cari hesablardakı pul vəsaitləri	16 299	4 545
Bank hesablarında pul vəsaitlərindən:		
milli valyutada bank hesablarında	16 299	4 545

8. DEBİTOR BORCLARI

	2025	2024
Qısamüddətli debitor borcları, cəmi:	12 391 257	13 792 089

9. KAPİTAL EHTİYATLARI

	2025	2024
Nizamname kapitalı	152 000	102 000
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	3 407 553	2 452 615
Cəmi kapital:	3 559 553	2 554 615

10. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR

	31.12.2024-cü il tarixinə qalıq	2025-ci ildə daxil olmuş yeni uzunmüddətli qiymətləndirilmiş öhdəliklər	2025-ci ildə vaxtı bitmiş uzunmüddətli qiymətləndirilmiş öhdəliklər	31.12.2025-ci il tarixinə qalıq
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər, cəmi:	3 999 142	1 019 982	2 520 000	2 499 124

11. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR

	2025	2024
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər	3 160 946	4 273 114
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	58 032	83 417
Qısamüddətli kreditör borcları (faizsiz borc öhdəliyi)	750 000	200 000
Sair qısamüddətli öhdəliklər:		
Gələcək dövrlərin gəlirləri	2 057 974	2 223 458
Faiz borcu	1 653	4 582
Qiymətli kağızlar üzrə faiz borcu	200 319	269 770
Artıq ödəmə	127 877	194 287
Sair öhdəlik	687	432
Cəmi qısamüddətli öhdəliklər:	6 357 488	7 249 060

12. GƏLİRLƏR

	2025	2024
Faiz gəlirləri	1 973 529	2 175 335
Komissiya gəlirləri	234 650	205 228
Digər gəlirlər	85 826	65 931
Cəmi gəlirlər:	2 294 005	2 446 494

13. ƏMƏLİYYAT XƏRCLƏRİ

	2025	2024
Faiz xərcləri	(690 379)	(851 548)
İşçi heyəti üzrə xərclər	(324 798)	(333 440)
İstifadə olunmuş material xərcləri		(2 190)
İcarə haqqı	(13 266)	(14 662)
Rabitə xərcləri		(1 298)
Bank xidməti üzrə xərclər	(6 575)	(6 880)
Məsləhət xidmətləri	(41 420)	(40 700)
Əsas vəsaitlərə hesablanmış amortizasiya ayırmaları	(1 892)	(1 815)
Sığorta haqları	(420)	(380)
Əmlak vergisi	(62)	(63)
Sair xərclər	(11 542)	(6 047)
Cəmi xərclər:	(1 090 354)	(1 277 725)

14. MƏNFƏƏT VERGİSİ

	2025	2024
Mənfəət vergisi	(240 730)	(233 754)

15. XALIS MƏNFƏƏT (ZƏRƏR)

	2025	2024
Xalis mənfəət (zərər)	962 921	935 015

16. MALİYYƏ AKTİVLƏRİ VƏ ÖHDƏLİKLƏR

Ədalətli dəyər, məcburi satış və ya ləğv etmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği əks etdirir və ən yaxşı olaraq aktiv bazar qiyməti ilə təsdiqlənir. Maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri Cəmiyyət tərəfindən mövcud bazar məlumatlarından (əgər mövcud olarsa) və müvafiq qiymətləndirmə metodlarından istifadə etməklə müəyyən edilmişdir. Lakin, təxmin edilən ədalətli dəyərin müəyyən edilməsi üçün bazar məlumatlarını şərh edərkən peşəkar mülahizələr irəli sürmək tələb edilir. Azərbaycan Respublikasında inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas xüsusiyyətlər müşahidə olunmaqdadır. Bazar qiymətləri köhnəlmiş ola bilər və ya aşağı qiymətlərlə satışın dəyərini əks etdirə bilər və bu səbəbdən maliyyə alətlərinin ədalətli dəyərini əks etdirməyə bilər. Maliyyə alətlərinin ədalətli dəyərini müəyyən edərkən rəhbərlik mövcud bazara dair məlumatlardan istifadə edir.

Amortizasiya olunmuş dəyərində qeydə alınan aktivlər

Sabit faiz dərəcəli maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri analoji kredit riskinə və ödəmə müddətinə malik yeni alətlər üçün mövcud faiz dərəcələrini tətbiq etməklə diskont edilmiş gələcək pul vəsaitlərinin hərəkəti metoduna əsaslanır. İstifadə edilmiş diskont dərəcələri qarşı tərəfin kredit riskindən asılıdır. Debitor borcları, əlaqəli tərəflərdən alınacaq vəsaitlər və ödəniş tarixinədək saxlanılan qiymətli kağızların balans dəyəri təxminən onların ədalətli dəyərinə bərabərdir.

Amortizasiya olunmuş dəyərində qeydə alınan öhdəliklər

Bazar qiymətləri mövcud olmayan sabit faiz dərəcəli və müəyyən edilmiş ödəmə müddətinə malik maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri, analoji kredit riskinə və yerdə qalan ödəmə müddətinə malik yeni alətlər üçün faiz dərəcələrini tətbiq etməklə diskont edilmiş pul vəsaitlərinin hərəkətinə əsaslanır. Kreditor borcları və əlaqəli tərəflərə ödəniləcək vəsaitlərin balans dəyəri təxminən onların ədalətli dəyərinə bərabərdir.

17. ÖHDƏLİKLƏR VƏ ŞƏRTİ ÖHDƏLİKLƏR

Əməliyyat icarəsi öhdəlikləri

31.12.2025-ci il tarixinə Cəmiyyətin icarə öhdəlikləri olmamışdır (31.12.2024-cü il tarixinə - sıfır).

Kapital yatırımları üzrə öhdəliklər

31.12.2025-ci il tarixinə Cəmiyyətin kapital yatırımları üzrə öhdəlikləri olmamışdır (31.12.2024-cü il tarixinə - sıfır).

Şərti öhdəliklər

31 dekabr 2025-ci il tarixinə Cəmiyyətin heç bir şərti öhdəliyi olmamışdır (31.12.2024-cü il tarixinə - sıfır).

Məhkəmə prosesləri

MHBS-a əsasən, ehtiyatı tanıyır, əgər keçmişdə baş verən bir hadisədən irəli gələn cari öhdəlik varsa, iqtisadi faydaların ötürülməsi ehtimal olunur və köçürmə xərclərinin miqdarı etibarlı şəkildə qiymətləndirilə bilər. Kriteriyalara cavab verilmədiyi hallarda, şərti öhdəliklər haqqında məlumat maliyyə hesabatı qeydlərində açıqlana bilər. Açıqlanan və ya hazırda maliyyə hesabatlarında tanınmayan və ya açıqlanmayan şərti öhdəliklərlə əlaqədar yaranan öhdəliklər Cəmiyyətin maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Bu prinsiplərin məhkəmə proseslərinə tətbiqi rəhbərlikdən ondan asılı olmayan müxtəlif faktiki və hüquqi məsələlər barədə qərar qəbul etməyi tələb edir. Cəmiyyət maliyyə hesabatlarında ehtiyatların yaradılması və açıqlanmasının zəruriliyini qiymətləndirmək üçün məhkəmə prosesinin gedişatına və hər hesabat tarixinə uyğun olaraq həll olunmamış məhkəmə işlərinə baxır. Vaxtaşırı olaraq və adi fəaliyyət gedişində Cəmiyyətə qarşı irəli sürülə biləcək iddialarla əlaqədar öz təxminlərinə, Cəmiyyətin peşəkar mütəxəssislərin məsləhətlərinə əsasən rəhbərlik hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq hazırkı maliyyə hesabatlarında məhkəmə zərərlərinin ödənilməsi üçün hər hansı bir ehtiyat yaradılmamışdır. Hesabat dövründə Cəmiyyətin cəlb olunduğu məhkəmə prosesləri olmamışdır.

Vergi qanunvericiliyi

Azərbaycan Respublikasının vergi, gömrük və valyuta qanunvericilikləri vaxtaşırı müxtəlif dəyişikliklərə məruz qalır. Nəzəri cəhətdən, Cəmiyyətin əməliyyatlarına və fəaliyyətinə hazırda tətbiq edilən qanunvericiliyə dair rəhbərliyin şərhələrinə müvafiq dövlət nəzarət orqanları tərəfindən fərqli rəyin olması mümkündür. Rəhbərlik bunun baş verməsi ehtimalını öz fəaliyyətində daim nəzərə alır. Azərbaycan Respublikasının vergi orqanı vergi qanunvericiliyini tətbiq

edərkən və vergilərin məbləğini müəyyənləşdirərkən daha sərt mövqe nümayiş etdirə bilər və keçmişdə etiraz edilməyən əməliyyatlara və fəaliyyətlərə yenidən baxıla bilər. Nəticədə Cəmiyyətə əlavə vergilər, maliyyə sanksiyaları və faizlər hesablanıla bilər. Rəhbərlik onu da nəzərə alır ki, vergi qanunvericiliyində nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, vergi orqanı tərəfindən vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan hecabat dövründəki fəaliyyəti yoxlanıla bilər.

Rəhbərlik hesab edir ki, Cəmiyyət tərəfindən vergi qanunvericiliyinin tətbiqi düzgündür və vergilərlə bağlı Cəmiyyətin mövqeləri qorunacaqdır. Odur ki, 31 dekabr 2025-ci il tarixində potensial vergi öhdəlikləri üzrə hər hansı ehtiyat yaradılmamışdır (müvafiq olaraq, 31 dekabr 2024-cü il tarixinə vergi riski üzrə ehtiyat - sıfır).

Rəhbərliyə ödənişlər

Tam ştatlı idarəetmə vəzifələrinə görə rəhbərliyə verilmiş ödənişlər əmək müqaviləsi üzrə ödənilən əmək haqqından və mükafatlardan ibarət olmuşdur və maliyyə hesabatlarında əməliyyat xərclərinin tərkibində nəzərə alınmışdır.

İcarə

Mülkiyyət hüququndan irəli gələn risklərin və səmərələrin əhəmiyyətli hissəsinin icarəyə verəndə qalması hallarındakı icarə, əməliyyat icarəsi kimi təsnifləşdirilir. Əməliyyat icarəsi müqaviləsi üzrə ödənişlər bütün icarə müddəti üzrə bərabər hissələrə bölünməklə, "Mənfəət və ya zərər və məcmu gəlirlər haqqında hesabat"da əks etdirilir.

18. MALİYYƏ RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ

İdarəetmə sistemi

Risk və maliyyə idarəetməsi sisteminin əsas hədəfi Cəmiyyətin tələb olunan fəaliyyət göstəricilərində davamlı nailiyyətlər əldə etməyə, o cümlədən Cəmiyyətin səhmdarlarını imkanlardan istifadə etməyə mane olan hadisələrdən qorumaqdır. Rəhbərlik risklərin effektiv və səmərəli idarə olunması sistemlərinin mövcudluğunun mühüm əhəmiyyətini qəbul edir.

Cəmiyyət fəaliyyətində müxtəlif risklərə məruz qalır, lakin bu risklər daimi müəyyən etmə, ölçmə və müşahidə etmə prosesləri, risk limitlərinin müəyyən edilməsi və digər daxili nəzarət tədbirləri vasitəsilə idarə edilir. Risklərin idarə edilməsi Cəmiyyətin davamlı mənfəətliliyi üçün mühüm əhəmiyyət kəsb edir və Cəmiyyətin hər bir əməkdaşı öz vəzifə öhdəlikləri daxilində risklərə görə məsuliyyət daşıyır.

Risklərin idarə olunmasının strukturu

Səhmdarların Ümumi Yığıncağı

Səhmdarların Ümumi Yığıncağı risklərin müəyyən edilməsi, risklərin idarə olunmasında ümumi yanaşma, risk strategiyaları və prinsiplərinin təsdiq edilməsi üçün məsuliyyətlidir. Ümumi Yığıncaq həmçinin Cəmiyyətdə müstəqil (kənar) auditin aparılmasını və daxili auditin həyata keçirilməsini təmin edir.

Rəhbərlik

Rəhbərlik Cəmiyyətdə risklərin idarə olunması və izlənilməsi prosesinə daxili nəzarətin həyata keçirilməsini təmin edir, risklə bağlı prosedurların tətbiqi və dəstəklənməsi üçün məsuliyyət daşıyır.

Risklərin qiymətləndirilməsi və hesabatlılıq sistemi

Cəmiyyətin riskləri həm adi şəraitdə yaranması ehtimal edilən zərəri, həm də statistik modellər əsasında maksimal faktiki zərərlərin qiymətləndirilməsi olan gözlənilməyən zərərləri əks etdirən metoddan istifadə etməklə qiymətləndirilir. Struktur bölmələrindən toplanan məlumatlar risklərin təhlili, onlara nəzarət olunması və erkən müəyyən edilməsi məqsədilə yoxlanılır və işlənir.

Maliyyə risklərinin idarə edilməsi sahəsində Cəmiyyətin fəaliyyəti rəhbərlik tərəfindən maliyyə riskləri kimi təsnifləşdirilən bazar riskini, kredit riskini və likvidlik riskini aşkar edilib həmin risklərin idarə olunmasından və illik xərclər büdcəsinin tərtib olunmasından, proqnozlaşdırmadan və bazarın icmalından ibarətdir.

Cəmiyyətin ümumi maliyyə risklərinin idarə olunması proqramı maliyyə bazarlarında mövcud olan gözlənilməz halların təsirinin qarşısının alınmasına yönəlib.

Rəhbərlik risklərin idarə olunması üzrə bütün aidiyyəti bölmələrlə sıx əməkdaşlıq edir və bu risklərin təsirini azaltmaq üçün zəruri addımları atır.

Həddindən artıq risk cəmləşməsi

Bu tip risklərin yaranma səbəbləri, biznes tərəfdaşlarının eyni və ya oxşar iş fəaliyyəti ilə məşğul olmasından, fəaliyyətin eyni bir coğrafi regionda yer almasından, eyni iqtisadi xüsusiyyətlərə malik olan, iqtisadi və siyasi şərtlərdən asılı olan və bu səbəbdən müqavilələrdə göstərilmiş şərtlərin pozulma ehtimalını artıran məsələlərdən irəli gəlir. Cəmiyyətin artan fəaliyyətinin xüsusi coğrafi yerlərdə və fəaliyyət sahələrində cəmləşməsi nisbi həssaslığın yaranmasına səbəb ola bilər. Həddindən artıq risk cəmləşməsinin təsiri altına düşməmək üçün, Cəmiyyətin daxili prosedurlarında müxtəlif xüsusiyyətlərə malik olan portfellerin idarə edilməsi qaydaları mövcuddur. Müəyyən edilmiş risk cəmləşməsi müvafiq qaydada nəzarət və idarə olunur.

Məqsədlər

Cəmiyyət kapitalın idarə edilməsi üçün aşağıdakı məqsədləri, siyasəti, eləcə də kapital mövqeyinə təsir göstərən risklərin idarə olunmasına yanaşmanı nəzərə alır:

- Cəmiyyətin tələb olunan sabitlik səviyyəsini saxlamaqla biznesin təhlükəsizliyini təmin etmək;
- İstifadə edilən kapitalın gəlirliliyinin təmin etməklə kapitalı effektiv bölüşdürmək və biznesin inkişafını dəstəkləmək;
- Sağlam likvidlik səviyyəsini saxlamaqla maliyyə çevikliyini qoruyub saxlamaq;
- Biznesə xas olan riskləri nəzərə almaqla aktivlərin və öhdəliklərin profilini düzləşdirmək;
- Yeni biznesin inkişafını dəstəkləmək üçün maliyyə imkanlarını artırmaq;

Kapitalın idarə edilməsinə yanaşma

Biznesin inkişafını davamlı olaraq təmin etmək məqsədilə Cəmiyyət kapitalın strukturunu və mənbələrini optimallaşdırmağa çalışır. Cəmiyyətin kapitalın idarə edilməsinə yanaşması aktivlərin, öhdəliklərin və risklərin əlaqələndirilmiş qaydada idarə edilməsini, hesabat verilmiş və tələb olunan kapital səviyyələri arasında fərqlərin müntəzəm qiymətləndirilməsini və iqtisadi şəraitlərdə və risk xüsusiyyətlərində dəyişiklikləri nəzərə almaqla Cəmiyyətin kapital mövqeyinə təsir göstərmək üçün müvafiq tədbirlərin görülməsini nəzərdə tutur. Cəmiyyətdə kapitalın idarə edilməsinə yanaşmanın əhəmiyyətli aspekti hədəf risklərini nəzərə alan gəlirlilik dərəcəsinin tətbiqidir. Cəmiyyətin kapitalının mənbəyi səhmdarların vəsaitləridir. İqtisadi şərait və Cəmiyyətin fəaliyyətinin risk xüsusiyyətləri dəyişdikdə rəhbərlik kapitalın strukturunda müvafiq düzəlişlər aparır. Bu məqsədilə dividendlərin məbləğində müəyyən düzəlişlər edilə bilər. Bundan ötrü səhmdarların yekun təsdiqi tələb olunur.

Risqlərin idarə olunması

Qanunvericilik

Cəmiyyətin əməliyyatları Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilir. Belə tələblər əməliyyatların təsdiqi və monitorinqini nəzərdə tutmaqla yanaşı, gözlənilməyən öhdəlikləri qarşılamaq məqsədilə müştərilər tərəfindən öhdəliklərin pozulması riskini minimuma endirmək üçün kapitalın adekvatlığı kimi müəyyən məhdudlaşdırıcı şərtlər (məsələn, kapitalın adekvatlığı, müflislik) qoyur. Dövlət nəzarət orqanları müəssisələr tərəfindən mövcud qanunvericiliyin tələblərinə əməl olunmasında və dövlətin maraqlarının qorunmasında maraqlıdırlar. Bu məqsədilə onlar vaxtaşırı yoxlamalar aparır və əməliyyatların monitorinqini həyata keçirir. Rəhbərlik bunu nəzərə alır.

Kredit riski

Kredit riski maliyyə öhdəliyi olan bir tərəfin öhdəliyini yerinə yetirməməsi və nəticədə digər tərəfin maliyyə itkisinə məruz qalması riskidir. Cəmiyyətin qəbul etdiyi kredit riskinin idarə edilməsi siyasəti Cəmiyyətin kredit riskini təşkil edən ünsürlərinin müəyyən edilməsi və qiymətləndirilməsini nəzərdə tutur. Siyasətlə uyğunluğun monitorinqi aparılır, risk və pozuntular haqqında Cəmiyyətin rəhbərliyi məlumatlandırılır. Kredit riski siyasəti münasiblik və dəyişən mühit baxımından müntəzəm təhlil edilir.

Likvidlik riski

Likvidlik riski Cəmiyyətin maliyyə alətləri ilə bağlı pul öhdəliklərini ödəmək üçün vəsaitlərin əldə edilməsində çətinliklərlə üzləşməsi riskidir. Likvidlik riski maliyyə aktivlərinin ədalətli dəyərle tez satıla bilmədiyinə, qarşı tərəfin müqavilə öhdəliyini yerinə yetirə bilmədiyinə və ya pul mədaxilinin gözlənilmədiyi kimi əldə edilməsi imkanı olmadığına görə yarana bilər. Cəmiyyətin qarşılaşdığı əsas likvidlik riski lizinq müqavilələrindən irəli gələn ödənişlərlə bağlı mövcud olan pul mənbələri üzrə gündəlik ehtiyaclardır. Cəmiyyət likvidliyi Cəmiyyətin likvidlik riski üzrə siyasətinə uyğun olaraq idarə edir. Bu siyasət Cəmiyyət üçün likvidlik riskinin nədən ibarət olmasını müəyyən edir, təcili tələbləri qarşılamaq üçün vəsaitlərin minimal proporsiyalarını müəyyən edir, gözlənilməz xərclər üçün vəsaitlərin ayrılması planlarını müəyyən edir, maliyyələşdirmə mənbələrini və planın işə salınmasını tələb edən hadisələri müəyyən edir, maliyyələşdirmə mənbələrinin

konsentrasiyasını qiymətləndirir, likvidlik riskinin həcmi haqqında hesabatları, monitoring səlahiyyətinin pozulmasını, likvidlik riski siyasətinə uyğunluğun monitoringi və likvidlik riski siyasətinin münasiblik və dəyişən mühit baxımından təhlilini nəzərdə tutur.

Bazar riski

Bazar riski maliyyə alətlərinin gələcək pul vəsaitləri hərəkətlərinin ədalətli dəyəri faiz dərəcəsi (faiz dərəcəsi riski), valyuta məzənnələri (valyuta riski) və bazar qiymətləri (qiymət riski) kimi bazar parametrlərində dəyişikliklər nəticəsində təərəddüd etməsi riskidir. Cəmiyyətin bazar riskinin əhəmiyyətli cəmləşməsi yoxdur.

Faiz dərəcəsi riski

Faiz dərəcəsi riski faiz dərəcələrində dəyişikliklərin maliyyə alətlərinin ədalətli dəyərinə və ya maliyyə alətləri üzrə gələcək pul axınlarına təsir göstərməsi ehtimalından yaranır. Cəmiyyətin dəyişən faiz dərəcəsi ilə alətləri olmadığına görə, pul vəsaitlərinin hərəkəti ilə bağlı faiz riskinə məruz qalmır, faiz dərəcəsinə dəyişikliklər də Cəmiyyətin kapitalına əhəmiyyətli təsir göstərmir.

Valyuta riski

Valyuta riski xarici valyutaların məzənnəsinin dəyişməsi nəticəsində maliyyə aktivinin dəyərinin dəyişməsi riskidir. Valyuta riski əsasən qeyri-rezidentlərlə aparılan əməliyyatlar nəticəsində yaranan debitor və kreditor borclarından əmələ gəlir. MHBS və Azərbaycan Respublikasının Vergi Məcəlləsi arasındakı fərqlər nəticəsində maliyyə hesabatlarının hazırlanması və mənfəət vergisinin hesablanması çərçivəsində aktiv və passivlərin balans dəyəri arasında müvəqqəti zaman fərqləri əmələ gələ bilər. Müvəqqəti zaman fərqi üzrə dövryyələrin vergi təsiri cari ilin sonuna mövcud olan mənfəət vergisində qeydə alınır. Cəmiyyətdə əsas əməliyyatlar manatla aparıldığına görə, Cəmiyyətin maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəkətinə qüvvədə olan valyuta məzənnələrindəki dəyişikliklərin təsiri əhəmiyyətsizdir.

Əməliyyat riski

Əməliyyat riski səhvlərdən, dələduzluq hallarından və digər qanunsuz əməllərdən dolayı yaranan zərər riskidir. Nəzarət edilməyən əməliyyat riskləri nüfuza ziyan vura bilər, hüquqi və ya normativ məsuliyyətə və ya maliyyə zərərinə səbəb ola bilər. Cəmiyyət əməliyyat risklərinin qarşısını tam şəkildə ala bilməyə də, əməliyyatlar üzərində ciddi nəzarət sisteminin tətbiqi, potensial risklərin monitoringi və cavab tədbirlərinin görülməsini həyata keçirməklə həmin riskləri idarə edə bilər. Nəzarət vasitələrinə vəzifələrin və səlahiyyətlərin əməkdaşlar arasında düzgün bölüşdürülməsi, daxili nəzarət prosedurlarının və qaydaların tətbiqi, işçi heyətin vaxtaşırı təlimatlandırılması və xidməti fəaliyyətinin qiymətləndirilməsi, eləcə də daxili audit və risklərin idarə edilməsi mexanizminin həyata keçirilməsi daxildir. Ekoloji mühitin dəyişməsi, texnologiyaların inkişafı və sənaye sahəsindəki dəyişikliklərlə bağlı ortaya çıxan biznes riskləri Cəmiyyətin strateji planlaşdırılma, büdcənin layihələndirilməsi və risklərin idarə edilməsi mexanizmlərinin vasitəsilə monitoring edilir.

19. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR


Maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün tərəflər o zaman əlaqəli hesab olunur ki, tərəflərdən biri digərinə nəzarət edə bilsin, onunla eyni qrupun nəzarəti altında olsun və ya maliyyə- təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edərkən ona təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi formasına deyil, iqtisadi məzmununa diqqət yetirilir. Əlaqəli tərəflə aparılmış əməliyyatlar bu Maliyyə hesabatlarında nəzərə alınmışdır.

20. HESABAT TARİXİNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

Hazırkı maliyyə hesabatlarının hesabat tarixi və hesabatın buraxılmasına icazə verilmiş tarix arasında heç bir dəyişiklik və ya dəyişiklik tələb edən əhəmiyyətli hadisə baş verməmişdir.



"Partner Finance" QSC-nin rəhbərliyi adından imzalandılar və buraxılış üçün təsdiq etdilər:


Azər Qurbanov
Mühasib